



Ürəklərin dərdi

Hər ürəyin
bir dərdi var,
ürəyin dərdi olmasa,
mərəzi olmasa
gözəl havanı neylər?..
Sürrü-səfəri neylərl?..

Ürək də öz dərdinə
dərman axtarır,
Necə ki,
şahlar
qərar verməyə
fərمان axtarır.

Hərənin başı dünyada,
kasib kəndli
hələ də
ununu üyütməyə
kənddə dəyirman axtarır.
Varlı qədim,
şəhərdə
reklamı baha olan,
konki-idman axtarır.
Hər kəsin
bir dərdi var,
dünyada əzəldən
bircə ilan
zəhərini dağıtmaga
yuva axtarmır,
bir də arı balını satmağa
adam axtarmır

Dünyanın
ən gözəl
insanları tek

Elsevər
Məsim

Deyirlər,
kendimizdə
bir qoca varmış
Qızlar əre gedəndə,
dəsmalını
alıb əlinə
oturub
bir daşın üstündə
qəribəşiyib ağlayarmış.
El deyənlər
yalan olmaz,
a qardaş.
Bu məsəlin özü də
bir az həqiqətdi,
bir az nəsihət
yaxşı
fikir
verən adam,
götürər əlbət məsləhət.
Bu dünyanın
dərdi-səri

qocalara qalırmış,
bir gün sən də
qocalanda
bilərsən yəqin əlbət...

Son nefəsədə
bəzi ad ama,
yazdığı setirlər qalır.
Bir də çəşib,
bir gün birinə
elədiyi xatirələr.
Dünya
xətir-hörmət arasında
bir körpüdү deyirlər.
Bu körpüdən
keçən keçir,

keçməyən keçmir
Məktəbdəki
dərs imtahanı kimi.
İnsanlara qalsa,
insanlar çoxdu dünyada.
Bir-birindən
gah yaxın
gah da aralı gəzir.
Bəziləri də işi düşəndə,
ya da bir ağır
işə düşəndə
"haralı" gəzirlər.
Soyuqqanlılar
havalı,
istiqanlılar
yaralı gəzirlər.
Neyləyək
dünyanın
işleri beledir,
Onsuz da
kimlərse
kimlərinse
yerində cavab ki,
vermirlər!..

Könül

Çiçəklər açılır bahar çağında,
Kaş bir çiçək olub, açıla könül.
Ömrünün ixtiyar, rüzgar çağında,
Ətriylə aləmə saçılı könül.

Ürəkdə kaş mərəz, qərəz olmaya,
Mərəz Allah işi, qərəz olmaya.
Adam inciməkdən çərəz tapmaya,
Quştek qanad açıb hey uça könül.

Dərdi-sər yuvası olsa da dünya,
Hər kəsi güzgüdən görse də dünya,
Bir gün işiqlanıb sönse də dünya,
Məhəbbət eşqiylə alışa könül.

Məhəbbəti biz ötəri sanmayaq,
Sevgiləri biz bitəri sanmayan.

Quru sevgiyə də heç aldanmayaq,
Özü də qəmiylə barışa könül.

Top atınca yatanın da dərdi var,
Hər istəyə çatanın da dərdi var.
Gedənin də, qalanın da dərdi var,
Dərdsiz bir aləmə qovuşa könül.

Həyatı

bir kitab kimi,
oxumaq
mümkün olsayıdı,
yandırmazdı

əzəldən
Dünyanı
aqillərin
dərdi.
Ötən əsrlərdən

Bu günə
yadigar qalmazdı,
"Süleymana
qalmayan
dünya,
Sənə də qalmaz"
məsəli.

İnsan bir də
dünyadan
köçəndə anlayır,
sanki

Onu yandıran elə
öz dərdi-öz qəmi.
Dünyanın özünə qalır,
ancaq
Dünyanın dərdi.

Qafiyə dərdi

Ürək başa düşür,
bəzən qəminin.
Axtarıb özü tapır,
öz melhəmini.

Bəzən yazmaq
olmur,
dilə gələni
Qafiyə tapılmır
bir dərman kimi.

Şerimizin dərd-qəmidi
qafiyə,
bu dəryada bir gəmidi
qafiyə,
biçilməmiş bir zəmidi qafiyə,
heç də asan bilmə
bu qafiyəni.

Biri tərs qafiyə,
Bir mücərred.
Biri daxiliidi,
biri mürəkkəb.
Qafiyə başıma
açıbdı min dərd,
tapmaca bilmə gel
bu qafiyəni.

Dərdimiz kaş
qafiyə olsun deyən,
yəqin ki,
başına hələ
düşməyib dən.

Qafiyə olubdu
Şaire kəfən.,
qafiyə dəf edib
hər maniəni.

Qafiyə ustاد
şairlər gərək,
Sözündə sərraflar,
mahirlər gərək.

Şerə də gərəkdi,
Şeir tək ürək
Axtarıb tapayıd
şah qafiyəni.

